

Gəncə teatrının aktyoru, kinomuzun Cahandar ağası, aktyorluq sənəti təcərümizdə 200-dən artıq rolü ilə görkəmli yer tutan Ələddin Abbasov 25 filmdə sənət tarixi salnaməmizə qızıl hərflərlə yazılmış müxtəlif səpkili obrazlar yaradıb. Azərbaycan Respublikasının Xalq artisti "Şərəf nişanı" və I dərəcəli "Vətən mühəribəsi" ordenlərinə, "Qızıl Dərvish" və Milli kino mükafatlarına, "Teatr xadimi" qızıl medalına və bir sıra digər fəxri adlara layiq görüllüb.

Bir müsahibənin senzuraya məruz qalan möqamları...


Ələddin Abbasov 75 illik aktyorluq həyatı dövründə Nəbi ("Qaçaq Nəbi"), Səyavuş ("Səyavuş"), Mərdan ("Bir gəncin manifesti"), Bayram ("Xırs quldurbasan"), Eldar ("Vaqif"), Fərhad ("Nəsrəddin şah"), Aydın ("Aydın"), İsgəndər ("Ölülər"), Zaur ("Yadindamı"), Vahid ("Kəndçi qızı"), Cəlal ("Komsomol poeması"), Edqar ("Sarı əlcək"), Həsənzadə ("Sən həmişə mənimləsən") və yüzlərlə digər obraz yaradıb. Müxtəlif xarakterli bu rolların hər biri teatr sənəti tariximizdə parlaq səhifə təşkil edir.

Aktyorun İsmayıllı Şıxlının "Dəli Kür" romanının motivləri əsasında ekranlaşdırılmış eyniadlı filmdə yaratdığı Cahandar ağa obrazı sənətkarlıq baxı-

nə baxandan sonra rəhmətlük özünəməxsus əda ilə çevrilib ciyinin üstündən Seyidzadəyə baxdı: "Ə, Seyidzadə, qadam, öz aramızdır, axtaranda tapmaq olur, ha..." .

Bədii Şuranın Bakıda keçirilən son yiğinçığında da qəribe bir hadisə oldu. Sınaq çəkilişinə baxdıqdan sonra Bədii Şurada söz Zərnigar rolunun ifaçısı, xalq artisti Leyla Bədirbəyliyə çatanda o zarafatla: "Bələ kişinin arvadını oynamağə dəyər", - dedi. Adil İsgəndərovun qətiyyəti və Leyla xanımın zarafatla dediyi sözərək obrazın taleyini həll etdi.

Aktyor həmin hadisələri qırur hissi ilə xatırlayırdı. Deyirdi ki, bu obrazı kimin oynayacağına İsmayıllı Şıxlı da bigane deyildi.



qəbul etmədi. Yuxarıdakılar epizoda baxıb ağız büzdülər. Deyiblər ki, "generalı və 10-15 kazak əsgərini güllələmək "kakoy-nibud" Azərbaycan "mujikinin" işi deyil, bu kişini mujik kimi çəkin, mujik kimi də ölüdürün".

Hazır variantda əməlli-başlı "sığal" çəkilib, bu səhnəni çıxarmaqla filmi "şikəst" ediblər. Cahandar ağanın kazaklarla təkbaşına döyük səhnəsi və məğrur ölümü filmdən çıxarılib. Aktyor ürəkağrısı ilə danışındı ki, Cahandar ağanın ölüm səhnəsini mən ilk dəfə filmə ictimai baxış zamanı gördüm. Sənət taleyimdən razıyam, amma ondakı kimi özümü belə aciz, güc-



mından təkcə aktyorun deyil, ölkəmizin kino tarixi salnaməsində şərəfli yer tutur.

Görkəmli aktyor bu rola çəkilməyinin tarixçəsindən həm qırur, həm də acı təessüf hissi ilə danışındı. Cahandar ağa obrazı aktyor həyatının təsadüfi xoşbəxtliyidir - deyirdi. Cənki o vaxt filmin çəkilişlərinə hazırlıq dövründə rejissor Hüseyn Seyidzadə ilə görüşmüştək və mən heç bir sınaq çəkilişlərində iştirak etmədən Allahyari oynayacağımı bildirmişdi. Yalnız filmin çəkilişi gününü gözləyirdim.

Həmin vaxt Gəncə teatrı ilə birlikdə Tiflisdə qastrol səfərində idim. Bakıdan telegram aldım. Məni Cahandar ağa obrazı üçün sınaq çəkilişlərinə dəvət edirdilər. Əvvəlcə bunu uşaqların zarafatı bildim, cənki filmdəki rolum mənə bəlli idi. İkinci telegramdan sonra vəziyyətin ciddiliyini anladım və təcili Bakıya yollandım. Filmin rejissoru, rəhmətlük Hüseyn Seyidzadə çox narahat görünürdü, dedi ki, 5 nəferi sınaqdan çıxarmışq, heç nə alınmir, məcburiyyət qarşısında səni də sınaamaq qərarına gəlmişik, hazırlan, baxaq.

Məni təcili ağanın qiyafəsinə saldılar. Tiflis gimnaziyasında direktorla oğlum barədə səhbət səhnəsinə çəkməli idilər. Dedilər, baxmağa kinostudyanın direktoru, rəhmətlük Adil İsgəndərov özü də gələcək. Bu obrazın ağırlığı bir yana, Bədii Şuranın sədri - o vaxt kinostudiyada çox böyük nüfuz sahibi olan Adil müəllimin sınaq çəkilişində iştirakı məni yaman qorxutdu. "Allah, görəsən, oynaya biləcəmmi? Görünür, həyəcanımı o da hiss etdi. Məni yanına çağırıb, "Qadam, bu Seyidzadə bir az birtəhər adamdır, bildiyini babasına verən deyil, çalış, öz dərk etdiyin kimi oyna", - dedi.

Nə isə, səhnənin çəkilişi başa çatdı. Təkcə mən yox, bütün yaradıcı qrup gərgin idi, cənki uzun çəkilişlər hamını yormuşdu. Sınaq çəkilişləri-

Ələddin Abbasov söyləyirdi ki, rejissor Hüseyn Seyidzadə ilə oturmuşduq ki, İsmayıllı Şıxlı da daxil oldu və Qazax İshəcəsində: "Ə, nədi belə, bu Cahandar ağa nə böyük haqq-hesab oldu tapamadınız" - dedi. Seyidzadə də çox qısa cavab verdi: "Axır ki, tapdıq bu gəncəli oğlan oynayaçaq".

Rəhmətlük sınaycı nəzərlə məni süzüb. "Bumu, ə...", - dedi. Səsində bir inamsızlıq vardi. Ancaq sınaq çəkilişlərinə baxandan sonra: "Ə, sənin qadan alım, nə gözəl oynamışan. Qonaqlıq məndə" - dedi. Çox sevinirdi. Yaradıcı qrupu Əhmədliyə apardı, orada bir dostu var idi, əla bir kabab süfrəsi açdı.

Səhbət zamanı Cahandar ağa obrazının ekran həlli barədə fikirlərini soruşdum. Bu da səbəbsiz deyildi, o vaxt böyük maraqla oxunan roman haqqında oxucu rəyləri də müxtəlif idi.

Uzun, üzücü sükuta daldı. Yaralı yerinə toxunmuşdum, bilsəydim sualımlı onu bu qədər üzəcək soruşturdum:

- Bu, çox ağırlı səhbətdir, - dedi. Filmin çəkilişlərinə başlayanda çox problemlərlə üzləşdik. Qarşılaşduğumuz hadisələr məni çox sarsıdı, həm də təkcə məni yox.

Senarinin ilk variantında roman tam dolğun əksini tapmasa da, hər halda duz var idi. Di gel, gözlənilmədən ittifaqın Bədii Şurası işə qarışdı. Onlar Azərbaycan kinematoqrafçılarının, sənətçilərinin əsl azərbaycanlı bəy, əsl Azərbaycan kişisinin obrazını yaratmaq istəyilə barışmadılar. Bütün yaradıcı kollektiv şok vəziyyətində idi. İsmayıllı müəllim özünə yer tapa bilmirdi. Əlavə və ixtisalar Cahandar ağa obrazı və kazaklara münasibətə bağlı idi. İttifaq Şurası Cahandar ağanın 10-15 kazak əsgərini və generalı güllələməsi səhnəsini

süz hiss etməmişdim. Süni quraşdırılmış ölüm səhnəsi, elə bir kişinin o kəmfürsət, mənəviyyatlı, günü qumarxanalarda keçən kor Allahyari gülləsinə qurban verilməsi məni yaman sarsıdı. Film çox itkilərə məruz qalıb. Təsəllimiz kazak əsgərlərinə qarşı təkbaşına döyük və o müqədəs ölüm səhnəsi idi, o da belə...

Ölüm səhnəsinin belə "yoxdan quraşdırılmaşı" rəhmətlük İsmayıllı Şıxlını da sarsıdı. Özünə yer tapa bilmirdi. Deyirdi ki, Cahandar ağaya belə ölüm yaraşmır, heç yaraşmır...

Fürsət düşmüşkən filmlə bağlı səhbəti bir az da konkretləşdirdim. Cənki İsmayıllı Şıxlının və Hüseyn Seyidzadənin vəfatından sonra "Dəli Kür" filmi ilə bağlı qaranlıq və müəmmalı məqamlara yalnız o aydınlıq getirə bilərdi. Gətirdi də, o vaxt hələ heç kimin açıb söyləmədiyi həqiqətləri eşitdim ondan. Əslində, həmin səhbət təkcə bir aktyorun oynadığı rol haqqında təessüratları deyil, həm də milli mənliyimizin ekran təsdiqinə yönələn cəhdə edilən xəyanət haqqında acı hekayətdir.

5 may aktyor Ələddin Abbasovun doğum günüdür. Bu təessüratlar da əlamətdar günlə bağlı düşüncələrdir. Səhbət düşdürü üçün bir məqamı da qeyd etməyi lazımlı bildim. Ələddin Abbasovun yaşıadığı binanın qarşısından tez-tez keçirəm, önünde böyük aktyorun bu evde yaşadığı haqqında xatirə lövhəsinin olmaması təessüs hissi doğurur.

Vaqif TANRİVERDİYEV,
"Respublika".